

Bəşəriyyətə qarşı törədilmiş cinayət

Xocalı Ağdam-Şuşa yolu üzərində Əsgəranla Xankəndi arasında mühüm yaşayış məntəqələrindən biri idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-ci alayının iştirakı ilə Xocalı şəhərinə hücuma keçdi və dinc əhaliyə misli görünməmiş qəddarlıq etdi.

Ümummilli lider Heydər Əliyev Xocalı faciəsi haqqında demişdir: "Bütöülükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılagalməz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Mustafayeva: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndidə yerləşən 366-ci摩托otıcı alayının köməyi ilə Xocalıya hücum edəndə mən üç azyaşlı övladımla birlikdə evdə idim. Həmin vaxt həyat yoldaşım Ələsgər postda olduğu üçün evdə yox idi. Bizimlə bir məhəllədə yaşayan qocalar, qız-gelinlər və uşaqlar evimizin zirzəmisinə toplaşdırılar. Heç kim öz yurdunu tərk etmək istəmirdi. Ancaq biz düşmən əlinə keçməyək deyə, gecənin qaranlığında öz evimizi tərk etməyə məcbur oldum.

Hər tərəf ağappaq örpeyə bürünmüdüdü. Biz Qarqarçayı çox çətinliklə keçib meşəyə girdik. Mən üç uşağımı çox çətinliklə aparırdım. Onlar xeyli yorulmuş və hərəket edə bilmirdilər. Ermənilərin qəflətən açıldığı atəş hamını pərənpərən saldı. Ağappaq qarın üstü bir anın içində qıpqrımızı insan qanına boyandı. Erməni quldurları qocalara, uşaqlara, südəmər körpələrə, hətta, hamile qadınlara belə rəhm etmədən dinc əhaliyə qarşı misli görünməmiş cinayət aktı törətdilər. Bir gecənin içində yurd-yuvamız dağıldı, yaxınlarımızı və doğmalarımızı itirdik. Mən üç övladımla bir-

likdə çox çətinliklə gəlib Ağdamın Şelli kəndinə çatdıq.

Həyat yoldaşım həmin gecə səhərə qədər erməni quldurları ilə döyüşmiş və tutduqları mövqedən bir addim da olsun geri çəkil-məmişdilər. Lakin düşmən gülləsi Ələsgərin həyatına son qoydu. Onu doğulub boyaya-başa çatdığı Laçın rayonunun Kürdhacılı kəndində dəfn etdilər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmani ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Mən üç övladımla Bakı şəhərində məskunlaşdım. Dövlətimizin bize göstərdiyi diqqət və qayğı nəticəsində övladlarımı böyüktdüm. Oğlum Ülvü, qızlarım Vüsələ və Piyalə hər üçü ailə qurublar. Nəvəm baba-sı Ələsgərin adını yaşıdır. Arzum budur ki, balaca Ələsgər atalı-analı böyüüsün, xalqına və dövlətinə layiqli övlad olsun.

Xocalı şəhər sakını Durdanə Ağayeva: 12 yanvar 1972-ci ildə Xocalı şəhərində anadan olmuşam. 13 yaşım olanda atam Xankəndidə yerləşən xəstəxanada erməni həkimi tərəfindən ürek əməliyyati olundu və bir gün sonra vəfat etdi. Mən 1988-ci ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə tikiş fabrikində, sonra isə Xocalı Poçtunun telefon zəngləri bölməsində işlədim. 17 sentyabr 1988-ci ildə erməni daşnakları Əsgeran rayonunun mərkəzindən keçən Ağdam-Şuşa avtobuslarını daşa tutdular. 1990-ci ilin əvvəllərində ermənilər mitinq keçirməyə başladı və hər yere "Qarabağ Ermənistandır" yazılış plakatlar asdlar. 1990-ci ilin payızın-

da həm kiçik müdafiə dəstələri, həm de polis tərəfin-dən yaradılmış qruplar Əlif Hacıyevin briqadasında birləşdi. 1 noyabr 1990-ci il tarixində erməni quldurları Xocalının bütün yollarını bağladı və şəhər tamamilə blokadaya alındı.

Vəziyyət gündən-günə pisləşir, əhali çətin günlər yaşayırı. Ermənilər şəhərin elektrik xəttini də kəsdi-lər. Xocalıda vəziyyət daha da ağırlaşdı və acıq başla-di. Ermənilər gecələr "Alazan" raketləri, iricəpli pu-lemiyotlarla şəhəri ateşə tuturdular. Qadın, uşaq və qocalar zırzəmilərdə gizlə-nir və özlərini qorumağa çalışırdılar. Xocalı müdafiə briqadasının komandiri Tofiq Hüseynov, Əlif Hacıyev, Xocalının sabiq icra başçısı Elman Məmmədov tez-tez stansiyaya gəlir və böyük həyəcanla Ağdama və Bakıya zəng edib, kömək istəyirdilər. Ancaq onlara yalan vəd verilərək, "Möhkəm durun, kömək və silah göndərəcəyik", - deyirdilər.

Xocalı əhalisi böyük sə-birsizliklə kömək gözləyirdi. Nəhayət, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Xocalı şəhərinə beş istiqamətdən hücum keçdilər. Gecə saat 01:30 radələrin-de şəhər əhalisi doğma yurdlarını tərk edib, Ağdam istiqamətində yola düşdülər. Qışın şaxtalı bir günündə Qarqarçayı keçib meşəyə üz tutduq. Orada adamların bir neçəsi soyuqdan donaraq öldü. Şaxta adamları əldən salsa da, onlar özlərində dözüm və qüvvə top-layaraq gedirdi.

Səhərin açılmasına az qalmışdı. İçimde müdhiş bir qorxu var idi. Qarşıda bizi böyük fəlakətin gözlediyini hiss edirdim. Birdən qəfil atəş səsləri eşidildi, gülle-lər yağış kimi üstümüzə yağıdı. Hamı pərən-pərən düşdü. Bir anın içində ağappaq qar qıpqrımızı qana boyandı. Erməni quldurları qocalara, cavanlara, uşaqlara, südəmər körpələrə, hətta hamile qadınlara rəhm etmədən dinc əhaliyə qarşı misli görünməmiş ci-nayət törətdilər.

Xocalı şəhər sakını Sahib İməni: Tarixin bütün

dövrlərində Azərbaycan xalqına düşmən olan mən-fur erməni daşnakları 1988-ci il fevralın 12-də Dağlıq Qarabağda torpaq iddiası ilə mitinq keçirdilər. SSRİ rəhbərliyinin dəstəyi ilə güclənən erməni quldurları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə öz çirkin niyyətlərini həyata keçirmək üçün ağır texnika və sovet ordusunun ən müasir silahları ilə Xocalı şəhərinə hücum etdilər. Şəhər əhalisi doğma yurdunu tərk edib, Ağdam istiqamətində irəlilədir. Şaxtalı ged-cədə Qarqarçayı keçib meşəyə üz tutduq. Çox çətinliklə gedərək Naxçıvanın kəndinin yaxınlığına çatdıq.

Erməni quldurları yüksəklikdə dayanıb Xocalı ca-maatinə gözləyirdi. Onlar əhalini mühəsirəyə alıb, gülleləyirdilər. Atam Ağayar, qardaşım Malik, qohum Murad, onun Aysel və Gülmirə adlı iki qızı erməni quldurları tərəfindən qətlə yetirildi. Təsadüf nəticəsin-de mən sağ qaldım. Qardaşım Malikin həyat yoldaşı Sonanı 12 gündən sonra çox ağır vəziyyətdə meşədən tapdırılar. Onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə apardılar. Sonanın ayaqlarını şaxta vurduğu üçün barmaqlarını kəsdilər. Bu faciə qəlbimizə vurulmuş ən ağır yara-dır.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 44 gün ərzində rəşadətli Azərbaycan Ordu-su parlaq qələbə qaza-naraq, şəhidlərimizin qisa-sını aldı və torpaqlarımızı işğaldan azad etdi.

Kamil İSMAYIL,
"Respublika".